

Fikrət Əmirov adına mahni və rəqs ansamblı

Fməkdər kollektiv Fikrət Əmirov adına Mahni və Rəqs Ansamblı uzun bir tarixi yol keçib. Bu yol 20-ci əsrin 30-cu illərindən bu günümüze qədər davam etməkdədir. 80-dən çox yaşı olan bu kollektiv öz fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinin inkişafına, xalq musiqimizin qorunub saxlanulmasına və təbliğinə dəyərli töhfələr verib. Bu töhfələrin kökündə də dahi Üzeyir Hacıbəylinin fədakar fəaliyyəti və bu kollektivin yaranmasındaki xidmətləri durur. Çünkü Azərbaycan musiqi sənəti tarixində bütün ilklerə imza atan Üzeyir bəy mahni və rəqs ansamblının da təməlini qoyub. Beləliklə, bu kollektivin yaradığı vaxtdan bu günə qədər keçdiyi tarixi yola nəzər salaq.

Xalqımızın maddi-mənə-

vi sərvətləri içərisində musiqi mühüm yer tutur. Bu mənəda xalq musiqisi daha böyük əhəmiyyətə malikdir. Çünkü Azərbaycan professional musiqisi də məhz xalq musiqisinin dənənişənib, intişar tapıb.

Şifahı ənənəli professio-

nal musiqi janrı olan muğamlarımız və bu klassik janrdan bəhrələnən mahni və rəqslerimiz daim xalqımızın mənəvi dünyasını zənginləşdirib. Mənən zəngin və xüsusi istedadada malik olan insanlar da yeni-yeni mahni və rəqsler yaratmaqla xalq musiqisi xəzinəsi yaradıv və onu zaman-zaman inkişaf etdiriblər. Bu minvalla xalqımızın musiqi zövqü formalaşıb, bir-birini əvəz edən nəsillər də bu mühitdən bəhrələnilərlər. Beləliklə də qanunda, canında musiqi duymuş olan, ruhu musiqi ilə yoğrulan xalqımız qayım-qədim köklərə sadıq qalaraq yüksək sənət-sevərliyi ilə zəngin bir musiqi mədəniyyəti yaradıb. Elə bir mədəniyyət ki, bu, xalqımızın əvəzsiz dəyərlərindəndir.

İllərlə xalqın yaratdığı, aşilanaraq nəsildən-nəslə keçən mahni və rəqslerinin taleyi haqqında düşünmək za-



manın ən vacib məsələlərindən idi. Bu məsələnin həlli yolunu tapmaq missiyasını da yenə Üzeyir Hacıbəyli öz üzərinə götürdü. Azərbaycanda 1920-cu ildə Sovet Hakimiyyəti qurulduğundan sonra qədim musiqi ənənələrini yaşatmaq məqsədilə Üzeyir bəyin elmi ekspedisiyalar təşkil etməsi, gənc bəstəkar və musiqişünaslar da cəlb edərək xalq mahnu və rəqslerinin nota köçürülməsi bu istiqamətdə mühüm addımlar oldu. Bu məqsədlə 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xalq musiqisi kabinetini yaradıldı. Elmi


rəqsdən ibarət olsun. Bu işdə ilk balet artisti Qəmər Almaszadə də yaxından iştirak edib.

Mahnı və rəqs ansamblının yarandığı ilk vaxtlarda bir sira mühüm problemlər də vardi. Bu əsasən ifaçı kadrların azlığı və bir qisim ifacların da qeyri-peşəkarlığı ilə bağlı idi. İlk öncə kollektivin əsas qayəsini təşkil edən xorun tərkibinə respublikanın müxtəlif bölgələrindən gənc həvəskar müğənnilər cəlb olunurdu. Xor kollektivi ilə işləmək də elə asan olmayıb, bir sıra çətinlikdən ortaya çıxıb. Belə ki, xalqımızın zəngin mahnu repertuarı olsa da bunlar monodiya şəklindədir. Xor ifaçılığı üçün xarakterik olan polifonik yəni çoxsəssi ifa texnikasını kollektivlə işləmək olaraq bəzi çətinliklər hesabına başa gəlib.

Üzeyir Hacıbəylinin kollektivin repertuarı barədə yazdığı fikrini görkəmli bəstəkar Soltan Hacıbəyov 1959-cu ildə rus dilində nəşr olunan mahnu və rəqs ansamblı haqqında kitabına da daxil edib:

Ü.Hacıbəyli yazırıdı: "Əsas çətinliklərdən biri də repertuar seçimi idi, çünki repertuar seçərkən mahnuların harmonizə işini nəzərə almaq lazımdı. Mah-

nıların xor üçün işləməsi zamanı ritmik şəkli melodik figurları nəzərə almaq vacibdir, eks halda mahnu öz koloritmi, özünəməxsus milli keyfiyyətlərini itirə bilər. Kollektiv tərəfindən ifa olunan yeni əsərlər "Komsomolçu qız", "Kolxoz", "Qızıl Əsgər", "Partizan qız" kimi əsərlər isə mövzu və üslub baxımından müasir harmoniyalar üzərində qurulub. Öz peşəkarlığını inkişaf etdirmək üçün Azərbaycan Dövlət Mahnu və Rəqs Ansamblı rus klassik bəstəkarlarının əsərlərinə müraciət etmişdir. Biz "Ruslan və Lyudmila", "Yevgeniy Onegin", "Demon", "Sakit Don", "Vətən mahnısı", "Pilotların marşı" kimi əsərləri repertuarında istifadə edirik. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan



ekspedisiyalardan toplanan musiqi nümunələri orada məskunlaşır və lazım olduqda, həmin mənbədən istifadə edilirdi. Xalq musiqisi kabinetinə Üzeyir bəyin məsləhəti ilə Bülbül rəhbərlik edirdi. Azərbaycan vokal sənətinin banisi olan Bülbül özü də həmin ekspedisiyalarda iştirak edər, toplanan qədim xalq mahnlarını repertuarına salardı. Bu minvalla unudulmaqdə olan qədim el havaları nota köçürülrək bərpa edilirdi. Bu el havalarının ictimaiyyətə çatdırılması isə artıq ifaçılarla bağlı olduğundan yeni bir ansamblın yaranması zərurəti ortaya çıxır. Beləliklə, 1936-ci ildə dahi Üzeyir bəyin təşəbbüsü ilə Filarmoniyanın nəzdində belə bir bir kollektiv yaranır ki, onun repertuarı mahnu və

xor mədəniyyətinin təməli qoyulub".

Mürəkkəb məsələlərdən biri də rəqs ansamblı idi. Azərbaycan da peşəkar rəqs kollektivi mövcud deyildi. Xalq rəqsleri ilə yanaşı dövrün tələblərinə uyğun olaraq müasir rəqsler formalasdırı. Ansamblın rəhbərləri Azərbaycanın bölgələrinə gedərək (Şamaxı, Tovuz, Qazax, Şuşa, Şəki) material toplayırdılar.

Peşəkarlar özləri də xalqın içindən çıxan istedadlı insanların köməyi ilə bu kollektivin repertuarını formalasdırıb və zənginləşdiriblər. Tovuz rayonunda ekspedisiyada olan məşhur xoreoqraf Qəmər Almaszadə bu mövzuda fikirlərini belə ifadə edib:

"Burada rəqsi necə gözəl anlayırlar. Tovuz rayonunda 120 yaşlı Səməd dayı mənə "Mirzəyi" rəqsinin ciddi, ağır formada, gözəl xoreoqrafik quruluşda ustalıqla nümayiş etdi. Bundan başqa Azərbaycanın hər bir bölgəsində xalq mahnlarını insanlar regiona uyğun özünəməxsusluqla qoruyub saxlaya biliblər".

Beləliklə, mahnu və rəqs ansamblının repertuarı zənginləşir. Xalqın toy-düyünün də, bayram şənliklərində ifa olunan el havaları peşəkarların ideyaları və fəaliyyəti sayəsində professional səhnəyə qədəm qoyur. Bu minvalla həm yeni peşəkar ifaçılar yetişir, həm də unudulmağa məruz qalan xalq mahnu və rəqsleri yeni həyata vəsiqə alır. "Uzundərə", "Tərəkəmə", "İnnabi" və daha neçə-neçə belə qədim rəqsler, "Aman nənə", "Ay lo-lo", "Ay bəri bax" və bu kimi xalq mahnalarımız deyilənlərə əyani misaldır.

Onu da qeyd etməliyik ki, mahnu və rəqs ansamblı ilk yarandığı vaxt, yəni 1936-ci ildə mahnu, xor və solo müğənni tərəfindən ifa edilərək ayrılıqda bir kollektiv kimi, rəqs ifaları isə ayrılıqda fəaliyyətə başlayıb. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və

İncəsənəti ongünülüyündə iştirak etmək üçün kollektiv birgə repertuar hazırlayırdı. Beləliklə də Mahnu və Rəqs ansamblı bir kollektiv olaraq geniş yaradıcılıq yoluna qədəm qoyur.

Üzeyir Hacıbəyli ansambla rəhbərliyi asistan Qılman Salahova həvalə edir. Uzun illər Mahnu və Rəqs ansamblına rəhbərlik edən Qılman Salahov bu kollektivin inkişafında mühüm xidmətlər göstərib. O, xalq musiqisini dərindən bildiyi üçün unudulan qədim el havalarını üzə çıxarıb və onların işləmələrini uğurla həyata ke-



cirirdi. Ümumiyyətlə, ansamblın ilk fəaliyyət dövrlərində Üzeyir bəy başda olmaqla bəstəkarlar tərəfindən təqdim olunan işləmələrdə xalq yaradıcılığının milli ruhu daha qabarlı şəkildə eks etdirilirdi. Bu istiqamətdə Üzeyir bəyin işləmələri klassik bir nümunə kimi qorunub saxlanılır. Bu mənada "Aman nənə", "Ay bəri bax" və başqa nümunələri qeyd edə bilərik. Bu nümunələr yalnız bəstəkarlar üçün deyil, ifaçılar üçün də dəyərlili inkişaf mənbəyi idi. Rəqs səhnələrində də ifaçılar milli xoreoqrafik nümunələrdən irəli gelən cəhətləri qoruyub saxlamaqla öz ifalarında yeni peşəkar keyfiyyətləri eks etdirildilər.

Kollektivdə mahnu və rəqsin birgə ifa

olunması bəzi hallarda oxunan mahnılara məzmunla bağlı xoreoqrafik rəqsin qurulması ilə əlaqədar təqdim olunurdu. Əslində elə indi də belədir. Sifr rəqslərin ifası isə yenə də məzmunla yəni rəqsin xarakterinə uyğun xoreoqrafik səhnələrdən ibarətdir. Təbii ki, rəqslərin ifası zamanı qadın və kişilərə məxsus al və ayaq hərəkətləri mütləq qadınlara alyan. Belə ki, kişi ifaçıların ayaq və əl hərəkətlərinin kəskinliyi, qadın ifaçılarının mülayim, həzin oyun nümayiş etdirməsi rəqsin izlənilməsini daha da dolğunlaşdırır. Məsalən, "Qayıtağı" rəqsi kişi ifaçılarından peşəkar texniki vərdişlər tələb edir. Çünkü tez tempdə səslənən musiqi gedikeə rəqs edənin sürətini daha da tezəsdiir. Rəqslər cəld hərəkətlərlə dolğun bir səhnə nümayiş etdirir.

Eləcə də qadınlarmış ifa etdiyi "İnnabi" xalq rəqsi. Bu da qadın incəliyinə əsaslanaraq qadınlara xas olan xarakterdə qurulur. Əsasən bu rəqs örtüklə ifa olunur. Rəqsin əvvəlindən sonuna qədər bəzən incə, zərif hərəkətlərlə çox edən rəqqasə rəqsi örtüyündən atmaqla, bəzən də elə bldarıqla, bəzən də dərəcələndirilən rəqslər cəhdən rəqs edənin və ya rəqse quruluş verənin ideyasından asılıdır.

Mahnu və Rəqs ansamblının yarandığı vaxtdan bu günə qədər repertuarı bəzəyən rəqslər içerisinde "Vağzali", "Mirzəyi" və "Tərəkəmə" rəqsləri-

mühüm yer tutur. Bu və ya digər rəqslərin hazırlanmasında, bir neçə tanınmış sənətkarların mühüm xidmətləri olub. Onlardan Əmine Dilbazi, Roza Cəlilova, Əlibaba Abdullayev, Büyükağa Məmmədov, Tutu Həmidova, Nailə Mahmudova və digər rəqqasların adını çəkə bilərik. Onların Mahnu və Rəqs ansamblından başlayan səhnə taleyi çox uğurlu olaraq dünən ya səhnələrinə dəvət olub. Dövlət tərəfindən də dəvət ləndirilərək müxtəli fəxri adlara, diplom və medallara layiq görüldüllər.

Ümumiyyətlə, Mahnu və Rəqs ansamblının fəaliyyətində iştirak olan sənətkarlar xalqın saylı şəxslərinə malabidir. Onları can Şövkə Ələkbərova, Rübabə Mureşlova, Leyla Cavanşirova, Tükənban İsmayılova, Nülağa Məmmədov, Məmməd Salmanov kimi unudulmaz sənətkarlarım, sənətdəki addımlarını məhz bu kollektivdən başlayıblar. Onlarla yanaşı xərda iştirak edən Səyarə Hüseynova, Əvəz Ələkbərov, Pənah Nəcəfov kimi sənətkarlarının da adları unudulmayıb. Mahnu və Rəqs ansamblında instrumental ifaçılar da daim peşəkarlardan barət olub.

Zəngin yaradıcılıq yolu olan bu kollektiv daim bəstəkarların da diqqət mərkəzində olub. Üzeyir Hacıbəyliyən başlayaraq Səid Rüstəmov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Hacı Xanməmmədov, Fikrət Əmirov kimi bəstəkarların əsərləri kollektivin repertuarında geniş yer tutub. Bu bəstəkar nəşlinin davamçıları da ansamblın ifası üçün əsərlər yazıblar. Xalq musiqisine dərindən bələd olan Qılmən Salahov və Rəşid Əfəndiyevin də ansamblın rəhbəri olaraq həm ictimai, həm də bəstəkar kimi kollektivin fəaliyyətində mühüm xidmətləri olub.

Mahnu və Rəqs ansamblı yalnız Respublikamızda deyil, onun hüdudlarından kənarda da uğurlu çıxışları ilə xalqımızı və milli musiqi irlimizi əzmlə təbliğ edib. Kollektivin yadda qalan çıxışlarından 1957-ci ildə Moskvada keçirilən Oktyabr İnqilabının 40 illiyinə həsr olunan tədbiri də qeyd edə bilərik. Çünkü məhz bu tədbirdəki uğurlu çıxışdan sonra 1958-ci ildə Mahnu və Rəqs ansamblına Əməkdar kollektiv fəxri adı verilib. Bu, Azərbaycanda ilk Əməkdar adı alan kollektivdir. Təbii ki, bu ansamblın bədii üzvlərini sevindirərək onları fəaliyyətinə də müsbət təsir göstərmüşdür. Bu sevinc hissi ilə yaşayan ansamblın üzvləri elə həmin ildə 1958-ci il Çin Xalq Respublikasına qastrol səfərinə göndərilir. İki ay Cində çıxış edən kollektivin repertuarı Azərbaycan xalq və bəstəkar əsərləri ilə yanaşı Çin xalq mahnu və rəqslərindən də ibarət olub. Onlar Cində olarkən yalnız konsert zallaında deyil, hərbi hissələrdə,

sənətkar emalatxanalarında, muzeylərdə və başqa mədəniyyət ocaqlarında çıxış etmiş, vətənimiz haqqında onlarla söhbətlər aparılib.

Möhkəm özüllər üzərində qurulan Mahnu və Rəqs ansamblı təşkil olunduğu vaxtdan bu günə qədər repertuarını ənənələr üzərində quraraq daim zənginləşdirib.

Fikrət Əmirov adına Əməkdar kollektiv Mahnu və Rəqs ansamblı yalnız Respublikamızda deyil, onun hüdudlarından kənarlarda da milli və professional musiqimizi əzmlə təbliğ edir. Ansamblın ifasında xalq mahnu və rəqsləri ilə yanaşı Azərbaycan və digər xalqlarının bəstəkarlarının mahnu və rəqsləri də peşəkarlıqla səslənir. 2000-ci ildən kollektivin bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev, ansamblın direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov, baletmeyster, Əməkdar artist Ceyhun Qubadov, xormeyster Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, II dirijor, Əməkdar artisti İlaha Hüseynova və digər yaradıcı insanlar böyük şövqlə çalışaraq Fikrət Əmirovun adını və ərsini layiqincə yaşadaraq, vaxtilə qoyulan ənənələrə əsaslanmaqla öz çıxışları ilə sənətsevərlərin də bədii zövqünü oxşayırlar. Bu fikirlər ansamblın fəaliyyətini əks etdirən fotolarda da öz əksini tapır. Bu qocaman kollektivə yeni-yeni uğurlar arzulayırıq.

Səadət TƏHMİRAZQIZI

